

## Timotiyoqa «2»

*Rosul Pawlus Timotiyoqa yazoqan ikkinqi  
məktup*

**1-2** Məsih, Əysada wədə kılınoqan həyatni elip berix üçün, Hudanıng iradisi bilən Əysa Məsihning rosuli bolqan mənki Pawlustin səyümlük balam Timotiyoqa salam: Huda'Atimizdin wə Rəbbimiz Məsih Əysadin sanga mehîr-xəpkət, rəhimdillik wə hatırjəmlik bolqay! □ ■

**3** Mən ata-bowilirimning izini besip sap wi-jdanim bilən hizmitini kiliwatqan Hudaqə təxəkkür eytimən, qunki keqə-kündüz dualırimda seni tohtawsız əsləp turımən; ■

**4** kəz yaxlıringni əsliginimdə, xadlikça qəmüküm üçün sən bilən yənə didarlixixka ķattık təlpünüp yürməktimən;

**5** qunki seningdə bolqan sahtılıksız etikad es-imdin qıkmayıdu. Bu etikad əng awwal momang Loista, andin anang Ewnikidə bar bolqan, əmdi hazır səndimu bar ikən dəp hatırjəmdurmən.

**6** Xuning üçün mən xuni կaytidin sanga əslitimənki, қoliririmni uqangoşa կoyuxum bilən

□ **1:1-2 «Əysa Məsihning rosuli bolqan mənki Pawlustin səyümlük balam Timotiyoqa salam»** — demisəkmu, Timotiy Pawlusning «rohiy jəhəttə» oqlı idi. ■ **1:1-2** Gal. 1:3; 1Tim. 1:2; 1Pet. 1:2. ■ **1:3** Ros. 22:3; Rim. 1:9; 1Tes. 1:2; 3:10.

səndə bolqan, *Huda* sanga təkdirim kılqan iltipatni ķaytidin yalkunlitip jari kılqin. □ ■

**7** Qünki *Huda* bizgə korkunqaklılıqning rohini əməs, bəlki bizgə küq-kudrətning, mehri-muhəbbətning wə salmaklılıqning Rohini təkdirim kıldı. ■

**8** Xunga Rəbbimiz həkkidiki həwər-guwahlıktın, yaki Uning məhbusi bolqan məndin nomus kılma. Əksiqə, Hudanıng küq-kudriti bilən hux həwərni jakarlax yolidiki harlik-muxəkkətni əz həssəng boyiqə ortak tartkin; □ ■

**9** *Huda* bizni əz əməllirimizgə asasən əməs, bəlki əz muddiasi wə mehîr-xəpkitigə asasən ķutkuzup, pak-mukəddəs qakırıki bilən

□ **1:6 «kollirimni uqangoja қоюғиним bilən səndə bolqan, Huda sanga təkdirim kılqan iltipat»** — ixinimizki, bu dəl 1-həttə («1Tim.» 4:14-15) tiləqə elinoqan rohiy iltipattin baxka ix əməs. «Koxumqə söz»imiznimu kərung. ■ **1:6** Ros. 6:6; 8:17; 13:3; 19:6; 1Tim. 4:14; 5:22. ■ **1:7** Rim. 8:15.

□ **1:8 «Xunga Rəbbimiz həkkidiki həwər-guwahlıktın, yaki uning məhbusi bolqan məndin nomus kılma»** — Pawlus bu məktupni yazışanda Rimdiki zindanda yatatti. Xübhisizki, rimliklar Pawlusni «bizning məhbusimiz» dəp oylaytı — lekin Pawlus ixşa baxkıqə karayıtti. Rimliklarning uni қoloqə elip türmigə taxlioqını Hudanıng iradisi bolup, xu ix bilən «yat əlliklər»din bolqan ixəngüçilərning kep payda kəridiqanlılıqqa Pawlusning kezi yətkən; xuning bilən u «Mən Rəbning məhbusi» dəydi. **«hux həwərni jakarlax yolidiki harlik-muxəkkətni əz həssəng boyiqə ortak tartkin»** — grek tilida bəlkim «əz həssəng boyiqə **birgə** tartkin» degən mənini bildürüxi mumkin. Demək, hər dəwrde etiğadqılar tartixqa tegixlik okubət-muxəkkət bar; Timotiyning Pawlus (wə baxka etiğadqılar) bilən birgə məlum dərijidə «əz həssisi boyiqə» okubət-muxəkkət tartixioqa toqla kelidu. ■ **1:8** Ros. 21:33; Rim.1:16; Əf. 3:1; 4:1; Kol. 4:18; Flm. 1:1, 9, 13.

qakirdi; Uning bu mehir-xərpkiti həmmə dəwr-zamanlardın ilgirila Məsih Əysada bizgə beqixlanıqandur; ■

**10** lekin bu mehir-xərpkət Kütkuzoquqımız Əysa Məsihning kelixi bilən hazır ayan boldı; U əlümni bikar kiliwetip, hux həwər arkilik həyatlıq wə qiriməslikni yoruklukta ayan қıldı. ■

**11** Mən bolsam əllərgə bu hux həwərning jakarqısı, rosuli wə təlim bərgüqisi bolup təyinləngən. □ ■

**12** Mən xu səwəbtin hazırkı bu harlik-muxəkkətlərni tartmaqtımən. Lekin buningdin nomus kilmaymən; qünkü mən kimə etikad kılqanlıqimni bilimən həmdə Uning manga tapxuroqan amanitini xu küngiqə saklıyalaydiqanlıkiqə կadir ikənlikigə ixəndürüldum. □

■ **1:9** Əf. 1:3; Tit. 3:4, 5, 6. ■ **1:10** Yəx. 25:8; Rim. 16:25; Əf. 1:9; 3:9; Kol. 1:26; Tit. 1:2; Ibr. 2:14; 1Pet. 1:20.

□ **1:11 «Mən bolsam əllərgə bu hux həwərning jakarqısı, rosuli wə təlim bərgüqisi bolup təyinləngən»** — «əllər» bolsa «yat əlliklər», «Yəhudiylərəməslər». ■ **1:11** Ros. 9:15; 13:2; 22:21; Gal. 1:15; 2:8; Əf. 3:8; 1Tim. 2:7. □ **1:12**

**«... həmdə Uning manga tapxuroqan amanitini xu küngiqə saklıyalaydiqanlıkiqə կadir ikənlikigə ixəndürüldum»** — «manga tapxurulqan amanət» bizningqə Huda Pawluska jamaətni dərə tapxuroqan nuroqunliqan kimmətlik wəhiylərni kərsitudu. «Koxumqə səz»imizni kerüng. «Xu kün» — Əysa dunyaqə qaytidiqən künni kərsitudu. Pawlusning kəzkarixida pəkət birlə kün muhimdur, u daim u künni nəzərdə tutup uni «xu kün» dəydu. Uxbu ayətning ahirkı jümlisini «həmdə menin Hudaqla amanət kılqanlırimni Rəbbimiz qayta kəlgən küngiqə («xu küngiqə») qoqum қoqdaydiqanlıkiqə iixinimən» dəp qüxinixkimu bolidu.

**13** Məndin anglioqan saqlam təlim səzlinining nəmunilik bir üzündisini saklap, Məsih Əysada bolovan muhəbbət wə etikad bilən qing tutkin; ■

**14** bizdə makanlaxkan Muqəddəs Rohka tayinip sanga tapxurulovan xu güzəl amanətni sakla. □

**15** Sən bilginingdək, Asiya əlkisidiki *etikadqilar*ning həmmisi *degüdək* məndin yüz əridi. Ularning arisida Figelus wə Hermogenesmu bar. □ ■

**16** Rəb Onesiforming ailisidikilirigə rəhim-xəpkət kərsətkəy. Qunki u menin məhbus bolovanlıkimdin həq nomus kilmay kəp ketim meni yoklap səyündürdi. □ ■

■ **1:13** 2Tim. 3:14. □ **1:14 «bizdə makanlaxkan Muqəddəs Rohka tayinip sanga tapxurulovan xu güzəl amanətni sakla»** — yukarıda 12-ayəttiki izahatta eytキンimizdək, «sanga tapxurulovan güzəl amanət» Muqəddəs Roh jamaətkə yətküzməkqi bolovan, Huda Əzining nijatlıq pilani wə jamaət toqrluluq wəhiy qılınoğan nuroqunlioğan kimmətlik həkikətlərni kərsitudu.

■ **1:15 «Asiya əlkisidiki etikadqilar**ning həmmisi *degüdək* məndin yüz əridi» — bu yərdiki «Asiya əlkisi» hazırlıçı Türkiyəning oərbiy kısmini kərsitudu. «Asiya əlkisidiki etikadqilar» xu yerdə turuwatkan etikadqilarını kərsitudu; bəzi alımlar bu səzni pəkət Rim xəhiridə turoqan, əslidə zindanda yatlaşan Pawluska mədət berimiz dəp wədə bərgən Asiya əlkisidin kəlgən bəzi əkerindaxlarnı kərsitudu, dəp əkaraydu. Grek tilida «Asiya əlkisidə («əlkisidin» əməs) bolovanlarning həmmisi məndin yüz əridi» deyilgəqkə, biz undak əkarımayız. Bu muhüm wəkət toqrluluq «köxumqə sez»imizni kəranging. ■ **1:15** Ros. 19:10. □ **1:16 «u menin məhbus bolovanlıkimdin həq nomus kilmay kəp ketim meni yoklap səyündürdi»** — «məhbus bolovanlıkimdin» grek tilida «mening zənjir-kixənlirimdin...» degən səzlər bilən ipadilinidu.

■ **1:16** 2Tim. 4:19.

**17** U Rim xəhirigə kəlginiidə meni tapkuqə kəp izdəp awarə boluptu.

**18** Rəb xu künidə uni Əzidin rəhim-xəpkətkə muyəssər kılqay; uning Əfəsus xəhiridə manga kərsətkən hizmətlirining қanqılık ikənlikini obdan bilisən. □

## 2

### *Muxəkkətkə karimay Rəbning hizmitidə bolux*

**1** Xunga əy oqlum, sən Məsih Əysada bolovan mehîr-xəpkətkə tayinip küqlük bol;

**2** wə sən kəp guwahqılar aldida məndin anglioqanliringni həm ixənqlik həmdə baxkilaroqimu təlim berələydiqan adəmlərgə amanət kılqın. □ ■

---

□ **1:18 «Rəb xu künidə uni Əzidin rəhim-xəpkətkə muyəssər kılqay»** — «xu kuni» Əysa dunyaqa қaytidioqan künni kersitudu. 12-ayəttiki izahatni kerüng. □ **2:2 «... sən kəp guwahqılar aldida məndin anglioqanliringni həm ixənqlik həmdə baxkilaroqimu təlim berələydiqan adəmlərgə amanət kılqın»** — nemixka Pawlus «kəp guwahqılar aldida məndin anglioqanliring» dəydu? Bu «guwahqılar»ning nemə əhmiyyiti bar? Oylıxımızqə: (1) gərqə etikadta kəp «qongqur sirlar» bolsimu, bu sirlarning həmmisi toqrluk Injildin eniç kərgili bolidu; həkikiy etikadta həqkandaq «məhpiy təlim»lər wə «az sandiki alahidə adəmlərgə wəhiy kılinoqan» təlimlər yoktur; (2) muxu etikadqı guwahqılar Pawlus wə baxqa rosullarning təlimlirining birhil ikənlikigə ispat berələyti. ■ **2:2 Tit. 1:5.**

**3** Əysa Məsihning yahxi jəngqisi bolux süpitidə, harlik-muxəkkətni əz həssəng boyiqə ortak tartkın. □

**4** Jəngqi bolğan kixi əzini əskərlikkə tizimliqan sərdarını razi kılıx üçün adəttiki turmux ixlirini əzigə hələk kiliwalmaslıki kerək. ■

**5** Musabikigə қatnaxkan tənəhərikətqimu musabikə қaidilirigə riayə kilmisa, əqəlibə tajioqa erixəlməydu. □

**6** Əjir singdürgən dehəkan həsulidin birinqi bolup bəhərimən boluxi tegixliktur. ■

**7** Bu səzlirim üstidə yahxi oyla, xuning bilən Rəb sanga həmmə ixta yorutidu.

**8** Sən Dawutning nəсли bolğan, əlümdin tirilgən Əysa Məsihni mən yətküzüwatkan hux həwər boyiqə esingdə qing tut. □

**9** Bu hux həwərni dəp kəp harlik-muxəkkət

□ **2:3 «Əysa Məsihning yahxi jəngqisi bolux süpitidə, harlik-muxəkkətni əz həssəng boyiqə ortak tartkın»**

— (1:8də eytiloqandək) «əz həssəng boyiqə tartkın» — grek tilida «əz həssəng boyiqə **birgə** tartkın». Demək, hər dəwrədə etikadqlar tartıxka tegixlik harlik-muxəkkət bar; Timotiyning Pawlus (wə baxkı etikadqlar) bilən birgə məlum dərijidə harlik-muxəkkət tartıxiqə toqra kelidu. ■ **2:4** 1Kor. 9:25.

□ **2:5 «Musabikigə қatnaxkan tənəhərikətqimu musabikə қaidilirigə riayə kilmisa, əqəlibə tajioqa erixəlməydu»** — «musabikə қaidiliri»: — kona zamanlarda bu «қaidilər» həm musabikininq əzini wə musabikigə bolğan təyyarlıq-tərbiyiləxlərnimu baxquratti. ■ **2:6** 1Kor. 9:10.

□ **2:8 «Dawutning nəсли bolğan, əlümdin tirilgən Əysa Məsih»** — «Dawut» bolsa Dawut padixah-pəyoqəmbər, əlwəttə. **«sən Dawutning nəсли bolğan, əlümdin tirilgən Əysa Məsihni mən yətküzüwatkan hux həwər boyiqə esingdə qing tut»** — bu muhim ayət toqrluluk «köxumqə söz»imizni körüng.

qekip, hətta jinayətqi hesablinip kixənlinip yatımən. Əlbuki, Hudanıng söz-kalami həq kixənlənməydi! ■

**10** Əmdi mən dəl xu səwəbtin, *Huda* taliqan bəndilərning Məsih Əysada bolqan ni-jatka mənggülük xan-xərəp bilən erixixi üçün həmmə ixqə bərdaxlıq berimən.

**11** Təwəndiki bu sözlər ixənqliktur: —

«Uning bilən billə əlgənikənmiz,  
Uning bilən həyatta billə yaxaymiz.□ ■

**12** Kiyinqılıqlar oqa bərdaxlıq bərsək,  
Uning bilən billə həküm sürimiz.

Biz uningdin tansak,  
Umu bizdin tanidu.■

**13** Biz Uningoqa sadakətsizlik ķilsakmu, U yənilə sadakətliktur;  
Qunki U Əzidin həq tanalmaydu».□ ■

### *Hudani hursən ķılıdioğan hizmətkar*

**14** Bu ixlarnı dawamlik ķerindaxlarning səmigə selip, ularnı Rəb aldida bimənə sözlər üstidə talax-tartıx ķımaslıknı əstaydillik bilən

■ **2:9** Əf. 3:1,13; 4:1; Fil. 1:7; Kol. 1:24; 4:3,18; 2Tim. 1:8.

□ **2:11** «Uning bilən billə əlgənikənmiz, Uning bilən həyatta billə yaxaymiz...» — «Uning bilən» degənlik Məsih bilən, əlwəttə. ■ **2:11** Rim. 6:8. ■ **2:12** Mat. 10:33; Mar. 8:38; Luğa 9:26; 12:9; Rim. 8:17; 2Kor. 4:10; Fil. 3:10; 1Pet. 4:13. □ **2:13** «Biz Uningoqa sadakətsizlik ķilsakmu, U yənilə sadakətliktur; qunki U Əzidin həq tanalmaydu» — «qunki U Əzidin həq tanalmaydu» yaki «qunki U qoşum Əzining sözidə turmay կalmaydu». Bu muhim söz tooqruluk «köxumqə söz»imizni kərüng. ■ **2:13** Qəl. 23:19; Rim. 3:3; 9:6.

agahlanduroqin. Bundaq talax-tartixlarning həqkandak paydisi bolmayla կalmay, bəlki anglioquqilarni nabut kiliđu.

**15** Usta tikimqi rəhtni toqra piqkandək həkikət səzini durus qüxəndürüp, əzüngni Huda al-dida təstiklanoqudək, yərgə կarap կalmaydiqan mahir bir hizmətkar kılıp kərsitixkə intiliip kəngül կoyojin;

**16** lekin iplas, կuruk gəplərdin neri tur. Qünki bundaq gəplərni կiloquqilar bəribir tehimu ihlassızlıkka qəmüp ketidu. □ ■

**17** Muxundaklarning gəpliri huddi mərəzdək tezla yamrap ketidu. Himeneyus wə Filetoslar mana xundaklarning iqidiki ikkisidur; □

**18** ular həkikəttin qətnəp, əlgənlərning tirilixi degən bu ix allikəqan yüz berip boldi, dəydu,

□ **2:16 «bundaq gəplərni կiloquqilar bəribir tehimu ihlassızlıkka qəmüp ketidu»** — «bundaq (kixilər)... tehimu ihlassızlıkka qəmüp ketidu» grek tilida «bundaq (kixilər)... tehimu ihlassızlıkka aloqa basturidu» degən kinayilik, həjwiy sezlər bilən ipadilinidu. ■ **2:16** 1Tim. 1:4; 4:7; 6:20; Tit. 1:14; 3:9. □ **2:17 «muxundaklarning gəpliri huddi mərəzdək tezla yamrap ketidu»** — «yamrap ketidu» grek tilida «ot-qəplərni yəp ketidu» dəp ipadilinidu. Rosul Pawlus xu səzi bilən: Bularning gəpliri «Hudanıq կoyliri» bolqan etikadiqlar istimal կilixi kerək bolqan «ozuk»ni, yəni «saqlam təlim»ni yokça qikiridu, dəp puritidu.

xundakla bəzilərning etikadını oqulitidu. □

**19** Əlbuki, Hudaning məzmut uli qıng turmakta. Uning üstigə məhür bilən: «Rəb Əzigə təwə bolqanlarni tonuydu» wə «Rəbning mubarək namini ləwzigə alidiqanlarning həmmisi rəzilliktin kol üzsün» dəp məhürləngəndur. □ ■

**20** Bay-bayaxat adəmning əyidə pəkət altun wə kümüx қaqa-қuqıllarla əməs, yaqıaq, sapal қaqlarmu bolidu. Қaqa-қuqıllarning bəziliri ətiwarlinidu, bəziliri pəs kərülidu. ■

**21** Əgər bir kixi əzini undaklarning kiridin tazilap haliy kilsa, u mukəddəs kılınoqan, hojayinimizə yaraydiqan қaqidək, hərkəndak güzəl

---

□ **2:18 «ular həkikəttin qətnəp...»** — grek tilida: «ular həkikətni nixan kilmay (qətnəp ketip)...». **«əlgənlərning tirilixi degən bu ix allıqاقan yüz berip boldi»** — bu bid'ət təlimning mənisi bəlkim təwəndiki ikki hil hata karaxning biri boluxi kerək: — (1) «adəmlər Əysa Məsihə etikad kılqanda, Uning Rohı allıqاقan Əysa Məsih bilən billə olüp tirilidu (bu gəp muxu yərgiqə həkikət, əlwəttə). Əmdi tirilik pəkət xu rohiy jəhəttə bolup, kəlgüsində tən jəhəttə bolmaydu», yaki: (2) «biz Əysa Məsihə ixəngənlərdə suqə wə Rohka qəmüldürülgəndin keyin bizning «tirilgən tən»imiz bar bolidu. Xunga həzirki tenimiz kesəl bolmaydu, həq əlməydu». □ **2:19 «Əlbuki, Hudaning məzmut uli qıng turmakta.** Uning üstigə məhür bilən: «Rəb Əzigə təwə bolqanlarni tonuydu» wə «Rəbning mubarək namini ləwzigə alidiqanlarning həmmisi rəzilliktin kol üzsün» dəp məhürləngəndur» — bu muhim ayət toopruluq «köxumqə söz»imizni kərüng. ■ **2:19**  
Qəl. 16:5; Yh. 10:14. ■ **2:20** Rim. 9:21.

ixlaroqa təyyar bolidu. □

**22** Xunglaxka, yaxlikning arzu-həwəsliridin əzüngni қақuroqın, pak kəlb bilən Rəbgə nida қılqılıqı bilən billə həkkəaniyilik, ixənq-etikad, mehîr-muğəbbət wə tinq-hatırjəmlikni қoqlıxit izdə. ■

**23** Lekin əhmikənə, bilimsizliktin qıkkən talax-tartixlaroqa arilixixni rət kıl, qünki bundak ixlarning jedəl teriydiqanlığını bilisən. ■

**24** Əmdiliktə Rəbning kuli jedəlləxməsliki, bəlkı həmmə kixilərgə mulayim-mehriban, təlim berixkə mahir, səwr-təkətlik boluxi kerək; ■

**25** xuning bilən əz-əzигə қarxi bolqanlaroqa u Huda bəlkim ularoqa həkikətni tonup yetixigə towa қılıdioqan kəlbni berər dəp, məmin-mulayimlik bilən nəsihət kilsun; □ ■

**26** bundak bolqanda ular uykusunu ekip, əzlirini əz muddiasiyla əməl kilişkə tutkun қiloqan Iblis-

---

□ **2:21 «Əgər bir kixi əzini undaklarning kirdin tazilap halıy қilsa, u muğəddəs kiliqan, hojayinimizə yarayıdiqan қaqıdək, hərkəndək güzəl ixlaroqa təyyar bolidu»** — «hojayinimiz»: — Igimiz, əlvəttə. Bu muhim ayət toqrluk «köxumqə sez»imizni kərüng. ■ **2:22** 1Tim. 6:11. ■ **2:23** 1Tim. 1:4; 6:4; Tit. 3:9. ■ **2:24** 1Tim. 3:2. □ **2:25 «...xuning bilən əz-əzigə қarxi bolqanlaroqa u Huda bəlkim ularoqa həkikətni tonup yetixigə towa қılıdioqan kəlbni berər dəp, məmin-mulayimlik bilən nəsihət kilsun»** — «əz-əzigə қarxi bolqanlaroqa» degən ibarə okurmənlərgə əqlitə tuyulqını bilən, grek tilida xundak ipadilinidu. Demək, həkikətni jakarlıqıqıja қarxi qıksa, əməliyəttə u Huda əzигə kilməkqi bolqan yahxılığın məhrum bolup, əz-əzigə қarxi qıkkən bolidu. «Pənd.» 8:36 kərüng. ■ **2:25** Pənd. 8:36; 9:12; 11:17; Gal. 6:1.

ning tuzikidin kütulalaydu.□

### 3

#### *Ahir zaman*

**1** Əmma xunimu bilginki, ahir zamanlarda eoir künler bolidu.□ ■

**2** U qaoqdiki insanlar əzinila oylaydiqan, pulpərəs, mənmənqi, həkawur, kupurluk kılıdiqan, ata-anisining səzini tingximaydiqan, tuzkor, iplas,

**3** kəyümsiz, kəqürümsiz, təhməthor, əzini tutalmaydiqan, wəhxixi, həyr-sahawətlikkə düxmən,

**4** satğun, təlwə, xəhrətpərəs, huzur-halawətni Hudadin yahxi kəridiqan,

**5** sirtki kıyapəttə ihlasmən boluwelip, əməliyəttə ihlasmənlikning կudritini inkar kılıdiqan bolidu. Bundaklardın yirak tur.□ ■

**6** Qünki ularning arisidiki bəzilər əymu-ey sokunup kirip, gunahlar bilən besiləqan, hərhil

□ **2:26 «bundak bołqanda ular uykusunu eqip, əzlirini ez muddiasiqa əməl kilişka tutğun kılıqan Iblisning tuzikidin kütulalaydu»** — baxka birhil tərjimisi: «bundak bołqanda ular uykusunu eqip, əzlirini tutğun kılıqan Iblisning tuzikidin (Hudanıng) iradisigə əməl kilişka kütulalaydu».

□ **3:1 «Əmma xunimu bilginki, ahir zamanlarda eoir künler bolidu»** — «eoir künler» grek tilida yənə «hətərlik künler»nimu bildürudu. ■ **3:1** 1Tim. 4:1; 2Pet. 2:3; Yəh. 18.

□ **3:5 «...sirtki kıyapəttə ihlasmən boluwelip, əməliyəttə ihlasmənlikning կudritini inkar kılıdiqan bolidu. Bundaklardın yirak tur»** — 1-5-ayətlər toqluluk «köxumqə səz»imizdə lıskıqə tohtılımız. ■ **3:5** Mat. 18:17; Rim. 16:17; 2Tes. 3:6; Tit. 3:10; 2Yuha. 10.

xəhwət-həwəslərning կuli bolup կaloqan nadan ayallarni azdurup əzigə əsir kılıdu. □ ■

**7** Bundak ayallar daim təlim alsimu, hərgiz həkikətni tonup yetəlməydi.

**8** Əmdi Yannis bilən Yambris Musa pəyələmbərgə կandak կarxi qıkkən bolsa, bu *azduroğuqilarmu* həkikətkə xundak կarxi qikidu. Ular zehin-kəngülliri qirigən, etikad jəhəttə daxkal dəp ispatlanqan kixilərdur. □ ■

**9** Lekin əmdi ular bu yolda aloqa ilgiriliyəlməydi; qünki *Yannis bilən Yambrisning һamakətlikli oquq kərüngəndək, bularningmu həmmigə kərünidu.*

### *Pawlusning wəsiyətliri; əgəngənliringdə dawamlık mangojin*

**10-11** Lekin sən bolsang mening təlimim, yürüx-turuxum, məksət-iradilirim, ixənq-etikadim, səwr-takıtim, mehîr-muhəbbitim, qidamlikim, mən uqriqan ziyankəxiliklər wə azab-okubətlərgə, jümlidin Antakya, Koniya wə Listra xəhərliridə yüz bərgənlərgə tolimu kəngül bəlüp kəlding, xundakla mən bərdaxlıq

□ **3:6 «hərhil xəhwət-həwəslərning կuli bolup կaloqan nadan ayallar...»** — yaki «hərhil xəhwət-həwəslərning կuli bolup կaloqan ajiz ayallar...». ■ **3:6** Mat. 23:14; Tit. 1:11. □ **3:8 «Əmdi Yannis bilən Yambris Musa pəyələmbərgə կandak կarxi qıkkən bolsa, bu azduroğuqilarmu həkikətkə xundak կarxi qikidu»** — «Mis.»

7:11, 22, 8:7, 18ni kərüng. Israillar Misirdin qıkixtin burun, Misir padixahının sehırgərləri Musa pəyələmbərgə կarxi turoqan. Ularning isimləri (Yannis bilən Yambris) Təwratta deyilgən əməs, bəlkı Yəhudiylarning baxka tarixiy kitablırida təpilidu. ■ **3:8** Mis. 7:11.

bərgən xunqə ziyankəxliklərdin toluq həwiring bar; Rəb ularning həmmisidin meni կutkuzdi.



**12** Dərwəkə, Məsih Əysada ihlasmən həyat kəqürükə iradə tikligənlərning həmmisi ziyankəxlikkə ugraydu. ■

**13** Lekin rəzil adəmlər wə ezitkü-kazzaplar bəribir baxkılarnimu aldap, əzimu aldinip, barəjanseri əsəbiylixdid.

**14** Lekin sən bolsang, əgəngən wə toluq ixəndürülgən həkikətlərdə qing tur; qünki bularnı kimdin əgəngənlikingni bilisən, □

**15** həmdə balılıq qaoqliringdin tartıpla mukəddəs yazmilarnı bilip kəlding; bularning sanga Məsih Əysaşa baqlanıqan etikad arkılık bolıqan nijat toqrluluk seni dana kılalaydıqanlıqını bilisən.

**16** Pütkül mukəddəs yazmilarning həmmisi Hudanıng Rohining yolyoruk-ilhamı bilən yezilıqan bolup, u təlim berix, tənbih berix, hatalıklarnı tüzitix wə kixilərni həkkənliyət yoliqə baxlaxķa

**□ 3:10-11 «jümlidin Antakya, Koniya wə Listra xəhərliridə yüz bərgənlərgə tolimu kengül bəlüp kəlding...» —**

«Antakya, Koniya wə Listra xəhərliridə yüz bərgənlər»: — bu bir-birigə yekin üç yurttə bolıqan wəkələr toqrluluk məlumatlar «Ros.» 13-14-babta tepilidu. Timotiy ezi Listralıq idi; Pawlus duq kəlgən bu ziyankəxliklər Timotiyning Məsihgə etikad kılıxiqə təsir kılıqan boluxi mumkin idi. ■ **3:10-11** Zəb. 34:19; Ros. 13:50; 14:19; 2Kor. 1:10 ■ **3:12** Mat. 16:24; Luqa 24:26; Yh. 17:14; Ros. 14:22; 1Tes. 3:3. □ **3:14 «qünki bularnı kimdin əgəngənlikingni bilisən»** — bəzi kona kəqürilmərdə «kimlər» dəp deyilidu. Lekin bizningqə «kim» dəp okux toqra, qünki Pawlus bu ayətlərdə əzininq ülgə bolıqanlıqı toqrluluk kəp səzləydi. Təwəndiki 15-ayəttə u baxka kixilər (Timotiyning qong ana wə anisi)ning təsirini tiləti alıdu.

paydiliktur. □ ■

**17** Bular arkılık Hudaning adimi toluq korallinip, barlık yahxi əməllərni kılıxka təyyar bolalaydu.

## 4

**1** Mən Huda həmdə tiriklər bilən əlüklərni sorak kılıxka təyyar turidiqan Məsih Əysanıng aldida, xundakla Uning կayta ayan boluxi wə Uning Өz padixahlıki bilən sanga xundak agah kılıp tapilaymənki, ■

**2** *Hudaning* söz-kalamini jakarla; wakit-pursət yar bərsun-bərmisun, uningoqa jiddiy կara. Toluq səwr-takət wə təlim-əkidi bilən nəsihət kılɔjin, tənbih bərgin, riqbətləndürgin. □

**3** Qünki xundak bir zaman keliduki, insanlar saqlam təlimni anglaxka qidimay, bəlki kulaqlırıcıq hux yakidiqan sözlərni anglax

□ **3:16 «Pütkül mukəddəs yazmilarning həmmisi Hudaning Rohining yolyoruk-ilhami bilən yeziloğan bolup...»** — grek tilida «pütkül mukəddəs yazmilarning həmmisi» degən ibarə yazmilardiki hərbir söz-ayətning Hudadin kəlgənlikini təkitləydi. «Hudaning Rohining yolyoruk-ilhami bilən yeziloğan» grek tilida «Huda nəpisi bilən kirgüzüp yeziloğan» degən xəkildə ipadilinidu. Grek tilida həm ibraniy tilida «Roh» wə «nəpəs» bir söz. ■ **3:16** 2Pet. 1:21.

■ **4:1** Rim. 1:9; 9:1; 2Kor. 1:23; 11:31; Gal. 1:20; Fil. 1:8; 1Tes. 2:5; 1Tim. 5:21; 6:13. □ **4:2 «Hudaning söz-kalamini jakarla; wakit-pursət yar bərsun-bərmisun, uningoqa jiddiy կara»** — «wakit-pursət yar bərsun-bərmisun» degənlikning mənisi, həkələr Hudaning sözini kobul kilsun kilmisun, ularoqa yakşun yakmisun Hudaning adimining wəzipisi haman amal kılıp söz-kalamni ularoqa yətküzüxtin ibarət.

üqün ətrapioqa əz xəhwət-həwəslirigə uyοun təlim bərgüqilərni toplaydu.□

**4** Ular həkikətkə կulaқ salmay, əpsanilərni tingxaxķa burmilinip ketidu.

**5** Lekin sən hərkəndək əhwalda oyοak tur, harlik-muxəkkətlərgə bərdaxlıq bər, hux həwərqining wəzipisini orunda, tapxurulوan hizmitingni hər tərəptin toluk ada kılοin.

**6** Qünki əzümгə kəlsəm, jenim կurbanlikning «xarab hədiyə»sidək təkülidiojan wakti yetip kəldi, mening bu dunyadin ketix waktimmu yekinlaxti.□ ■

**7** Güzəl kürəxni mən kılıp boldum, yügürүx musabikisining mənzilini besip boldum, birdinbir etikadni qing saklap kəldim.□

**8** Hazır həkкaniylikning *օղəlibə* taji mən üqün saklinip turmakta. Uni, həkкaniy sorakqi bolоjan Rəb xu künidə manga, xundakla yaloquz

□ **4:3 «... կulakliriqa hux yakidiiojan səzlərni anglax üqün ətrapioqa əz xəhwət-həwəslirigə uyοun təlim bərgüqilərni toplaydu»** — «կulakliriqa hux yakidiiojan səzlərni anglax üqün» grek tilida «կulaklıri կiqixkan bolup,..» degən ibarə bilən ipadilinidu. Bu ibarə: «ular hərdaim yengi nərsilərni anglioqka» degən baxka birhil qüxənqinimu beridu. □ **4:6 «jenim կurbanlikning «xarab hədiyə»sidək təkülidiojan wakit yetip kəldi»** — Pawlus eзining həyatını Təwrat dəwridiki կurbanlıklar üstigə təkülidiojan «xarab hədiyə»gə ohxitidu. Dikkət kiliхka ərziyduki, uning yekin arida bolidiojan əlüminи կurbanlikka əməs, pəkət bir «xarab hədiyə»gə ohxitidu, halas. Xübhisizki, uning mənisi «uluq կurbanlik» Əysa Məsihningkidur. ■ **4:6 2Pet. 1:14. □ 4:7 «Güzəl kürəxni mən kılıp boldum»** — «kürəx» (kattik elixix musabikisi, grek tilida «agon») degən səz tooruluk «Timotiyoqa (1)»diki (6:12 tooruluk) «koxumqə səz»imizni körung.

mangila əməs, Uning kelip ayan boluxioqa təlpünüp turoqanlarning həmmisigə in'am kılıp kiyüzidü. □ ■

*Hususiy tapxuruķlar; ahirki səzlər*

**9** Imkaniyətning bariqə yenimoqa tezdir yetip kəl.

**10** Qünki Demas bu həzirki dunyani tama kılqanlılığı üçün meni taxlap Tesalonika xəhiriğə kətti. Kriskis Galatiya elkisigə, Titus Dalmatiya elkisigə kətti. ■

**11** Yenimda yalçuz Luğa qaldı. Markusni əzüng bilən birgə elip kəl, qünki u hizmətlirimdə manga kəp əskatıdu. ■

**12** Tikikusni bolsa Əfəsus xəhiriğə əwətiwəttim. ■

**13** Kelixingdə Troas xəhiriidə Karpusning yeniöla қaldurup կoyqan yepinqam bilən kitablarnı, bolupmu oram terə yazmilarnı billə aloqaq kəlgin. □

**14** Miskər Iskəndər manga tola əskilik қildi. Rəb uningoqa կilmixliriöla layık yandurmay կalmaydu. ■

□ **4:8 «Uni, həkkaniy sorakqi bolqan Rəb xu künidə manga, xundakla yalçuz mangila əməs, Uning kelip ayan boluxioqa təlpünüp turoqanlarning həmmisigə in'am kılıp kiyüzidü»** — «xu künü» Rəbning käyta kelidiojan künü, əlwəttə.

■ **4:8** 1Kor. 9:25; 1Pet. 5:4. ■ **4:10** Kol. 4:14; Flm. 24. ■ **4:11** Ros. 15:37; Kol. 4:10,14; Flm. 24. ■ **4:12** Ros. 20:4; Kol. 4:7.

□ **4:13 «kelixingdə Troas xəhiriidə Karpusning yeniöla қaldurup կoyqan yepinqam bilən kitablarnı, bolupmu oram terə yazmilarnı billə aloqaq kəlgin»** — bu ayət üstidə «köxumqə səz»imizdə kışkıqə tohtilimiz. ■ **4:14** 1Tim. 1:20.

**15** Sən həm uningdin hoxyar bol; qünki u biz yətküzgən səzlirimizgə կattik կarxilik kərsətti.

**16** Tunji կetimlik sorakta menin աkliniximoqa yardəm կilidioqan հeqlkim զikmidi, həmmisi meni taxlap kətti. Bu ix ularqa hesablanmioqay! □

**17** Lekin Rəb menin bilən billə turup, mən arkılık Injil jakarı toluk կilinip, bu yərdiki barlıq yat əlliklərdin bolovanlarning anglixı üçün meni küqləndürdi; xuning bilən mən xirning aqzidin kutkuziwelindim. □

**18** Rəb meni barlıq rəzil ixtin kutkuzup, ərxtiki padixaqlikiqə sak yətküzidü! Xan-xərəp Uningoja əbədil'əbədgıqə mənsup bolqay! Amin!

### *Ahirki salam*

**19** Priska bilən Akwilaqə wə Onesiforning aili-sidikilərgə məndin salam eyt. □ ■

**20** Erastus Korint xəhiri də կaldi. Lekin Trofimus kesəl bolup կaloqanlıktın, uni Miletus xəhiri də կaldurup կoydum.

**21** Kix qüxüp kətküqə imkaniyətning bariqə bu yərgə kəlgin.

---

□ **4:16** «**Tunji կetimlik sorakta menin աkliniximoqa yardəm կilidioqan հeqlkim զikmidi, həmmisi meni taxlap kətti. Bu ix ularqa hesablanmioqay!**» — bu ayət üstidə «қoxumqə сəz»imizdə kışkıqə tohtilimiz. □ **4:17**

**«xuning bilən mən xirning aqzidin kutkuziwelindim»** — Pawlus Kəysər Neroning birinci sorikidin kutuldi. «Қoxumqə сəz»imizni kerüng. □ **4:19** «**Priska bilən Akwilaqə wə Onesiforning aili-sidikilərgə məndin salam eyt**» — «Priska» bolsa «Priskilla»ning kışkarti loqan xəkli («Ros.» 18:2). Akwila wə Priskilla ər-ayal idi. ■ **4:19** Ros. 18:2; Rim. 16:3.

Yubulus, Pudis, Linos, Klawdiya wə barlik  
ķerindaxlardin sanga salam.

**22** Rəb Əysə Məsih rohing bilən billə bolqay!  
Mehir-xəpkət silər bilən billə bolqay! □

---

□ **4:22 «Rəb Əysə Məsih rohing bilən billə bolqay! » —** —  
bəzi kona keqürmilərdə pəkət «Rəb rohing bilən billə bolqay!»  
deyildidu.

**Muk̄eddes Kalam (yəngi yezik)  
The Holy Bible in the Uyghur language, written in  
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

---

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5